



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



N° 07-08 (583-584)

2 aprel 2019-cu il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür



Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Rövsən Bağirovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü'nə həsr olunmuş tədbir keçirildi.

Soyqırımı qurbanlarının xatirəsi sü-kutla yad edildi.

Giriş nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövsən Bağirov 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri haqqında et-rafılı məlumat verdi. Bildirdi ki, 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi. Bu gün dövlət başçısı və Heydər Əliyev Fondunun rəhbərliyi ilə xalqımızın başına gətirilmiş soyqırımı aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün dünyanın aparıcı dövlətlərində hökumət səviyyəsində ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirilir. Bu

siyasətin nəticəsidir ki, artıq dünyanın bir sıra dövlətlərinin qanunverici orqanlarında Ermənistanın Azərbaycanca qarşı hərbi təcavüzünə dair, Xocalı soyqırımını taniyan və pisləyən



qətnamə və bəyanatlar qəbul edilmişdir. Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qətnamə və bəyanatlarda Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində qırğın törədilməsi faktı tanınmışdır. Eyni zamanda ABŞ-ın bir çox ştatının qanunverici orqanları tərəfindən qəbul edilmiş qətnamələrdə

1918-ci ilin martında minlərlə dinc azərbaycanlının öldürülməsinin insanlıq tarixində ən dəhşətli hadisələrdən olduğu vurğulanmışdır.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova 1918-ci il Mart soyqırımına dair geniş məruzə etdi.

Məruzə ətrafında YAP Lerik rayon təşkilatının Aparat rəhbəri Elxan Qənbərov, Heydər Əliyev Mərkəzinin direktoru Hüseynəddin Abbasov çıxış edərək uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını qeyd etdilər. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın aparıcı dövlətlərində həyata keçirilən "Xocalıya Ədalət" kompaniyası nəticəsində dünya dövlətlərinin bir sıra parlamentlərinin qəbul etdiklə-

ri qətnamələri diqqətə çatdırdılar. Bu tarixi faciələrin gələcək nəsle ötürülməsi məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu vurğuladılar. Bu hadisələrin gələcək nəsle ötürülməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlının öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə borclu olduğunu bildirdilər.

Şuranın növbəti iclası

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövsən Bağirov tədbir iştirakçılarını salamladı və Şura iclasının gündəliyini elan etdi.

Rayon icra hakimiyyətinin başçısı çıxışında cənab Prezident tərəfindən 2019-cu ildə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələr təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması barədə geniş məlumat verdi. Şəhid ailələrinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsindən, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemlili kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından, Şamaxı, İsmayilli və Ağsuda zəlzələ zamanı zərər çəkmiş vətəndaşlara göstərilən dövlət qayğısından söhbət açdı.

Şura iclasında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr



tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kərgüzarlığın aparılmasına dair Təlimat"ın tələblərinə uyğun olaraq rayon icra hakimiyyəti başçısı aparatına 2018-ci ildə daxil olmuş Azərbaycan Respublikası Qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, digər qərar, xidməti sənədlərlə işin təşkili vəzifələri barədə Sənədlərlə və vətəndaşların müraciətləri ilə

iş şöbəsinin müdiri Zamiq Əhədovun arayışı dinlənilir.

Şura iclasında məruzə ətrafında Məridigah, Molalan və Pirsora kənd ərazi icra nümayəndələri çıxış etdilər.

Rayon icra hakimiyyətinin başçısı Rövsən Bağirov Şura iclasının gündəliyinə daxil edilmiş məsələ ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Müzakirə olunan məsələ ilə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.

Siyovda vətəndaşlarla səyyar görüş-qəbul keçirildi



Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Siyov kəndində Siyov kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.

Öncə rayon icra hakimiyyəti başçısı Rövsən Bağirov görüş iştirakçılarını salamladı və Novruz bayramı münasibəti ilə təbrik etdi. Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə yerlərdə səyyar görüş-qəbulla müəmməd olaraq keçirilir ki, bu görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən problemlərlə yerində tanış olmaq, həlli mümkün olan məsələləri yerində həll etmək və icrası mümkün olmayan problemlərlə bağlı işə təkliflər hazırlayıb aidiyyəti

qurumlar qarşısında vəsatət qaldırmaqdır.

Rayon icra hakimiyyətinin başçısı çıxışında cənab Prezident tərəfindən 2019-cu ildə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələr təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, şəhid ailələrinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsindən, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, eyni zamanda problemlili kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından, Şamaxıda zəlzələ zamanı zərər çəkmiş

vətəndaşlara göstərilən qayğıdan və müavinətlərin artırılması barədə həyata keçirilən tədbirlərdən geniş məlumat verdi.

Cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən və rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq Dövlət Proqramlarının uğurlu icrasına nəticəsində ölkəmizin digər regionları kimi, Lerik rayonunun da ildən-ildən inkişaf etdiyini, abadaşdığını bildirdi.

Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Güllü Quliyev, Bayramov Mirhüseyn, Həcətov Mehman və digərləri çıxış edərək rayon ərazisində həyata keçirilən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Siyov kəndində yeni məktəb binasının tikintisinə, ərazisinin kəndlərinə qaz xəttinin çəkilməsinə, yeni çəkilmiş Piran-Hamarat-Vijaker avtomobil yoluna nəzarət edilməsinə və bir sıra şəxsi xarakter daşıyan problemlərinin həllinə köməklik göstərilməsinə xahiş etdilər.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görülməli tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Şonayçola kəndində də Qosmalian kənd ərazi icra nümayəndəliyi üzrə vətəndaşlarla səyyar görüş-qəbul keçirilib.

Novruz bolluq və bərəkət bayramıdır



Heydər Əliyev meydanında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövsən Bağirov, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, aqsaq-qallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram şənliyi keçirildi.

Öncə rayon icra hakimiyyəti başçısı bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış oldu.

Sonra bayram tonqalı rayon icra hakimiyyəti başçısı Rövsən Bağirov və aqsaqal Hidayət Bəşirov tərəfindən alovlandırıldı.



Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövsən Bağirov min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı.

Ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərindən, əldə edilmiş nailiyyətlərdən danışdı. Cənab Prezidentin rayonumuza dördüncü səfərinin xoş xatirələrlə xatırlandığını və Prezident cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində Novruz bayramının respublikamızın bütün regionlarında təntənəli şəkildə keçirildiyini, əhalinin bayram öncəsi

ərzaqla təminatının yaxşılaşdırılması, sünni qiymət artımının qarşısının alınması məqsədilə bayram yarmarkalarının təşkilini qeyd edən natiq gələn il Novruz tonqalının doğma və əzəli Qarabağ torpaqlarında alovlanmasını arzu etdi.

Bayram tonqalı ətrafında rayon Mədəniyyət Mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs ansamblalarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi və rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olundu.

Ramazın ayı nə vaxt başlayır?

Mayın 6-sı müqəddəs Ramazan ayının ilk günüdür. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazanı təqdim edən məlumat verilir.


Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərində təsadüf edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilir.

Qurani-Kərimin nazil edildiyi Ramazan ayında oruc tutmaq Allah tərəfindən bütün müsəlmanlara vacib edilib.



Salam, Güləli kişi...



Sözə körpü qoyduq

Güləli kişi ilə 2018-ci ilin sonlarında tanış olmuşduq. Binaya gedən rahat avtobusda yanaşı oturarkən onunla həmsöhbət oldum. Yaddaşımda qalan sözlərlə, maraqlı olaylarla zəngin idi. Söhbətimiz tutdu. Dinlədikcə yorulmaq bilmirdim. O danışıqca yolumuz da qısaldı. 82 yaşlı taxtabel kişi yaxşı hafizəyə malik idi, hər sözü məqamında deməyi lap yerinə düşürdü.

Mistan kəndində təvəllüd tapan Güləli Həmzə oğlu Hüseynovun uşaqlıq və yeniyetməlik çağları ağır sınaqlarla, həyatın dolanbac yolları ilə müşayiət olub. Keşməkeşli illər onun hafizəsində dərin iz buraxıb. Maraqlı əhvalatlar bilir, izi, sözü qalmış ağsaqqallardan xüsusi şübhə doğandır. Əmək qəhrəmanı Xanoglan Bayramovdan, yurd təəssübkeşi Bal Məmməddən, görkəmli hüquqşünas Ağa Quliyevdən maraqlı danışır. Həmşə də haqqı-nahaqdan, yaxşını, pisdən heçqəti uca tutur, halallıqla yaşamağı, xeyirxahlıq etməyi həyatının mənası hesab edir. Mərdanə yaşamağı, yurduna sonsuz sevgisi, təəssübkeşliyi, kişiyə məxsus həyat sürməyi, məclis adamı olması Güləliyə el çində hörmət və nüfuz qazandı. Bakının Binə qəsəbəsində yaşasa da, ata yurdu qədim Mistanı unutmur, xeyirdə-şərdə iştirak edir. Üstündə ayaq tutub boy atdığı torpağın ətri, bəreketli tarlaların, kövsənərin rayihəsi, quşların nəğməsi,

doğmaları görmək həvəsi onunçün dünyaya bərabərdir.

Yaşlı adam olsa da, danışmağa, könülaçan söz deməyə ərinnir. Həmsöhbət olduqca, yaşamağa, daha nurlu sabahlara qovuşmağa inam artır. Güləli kişi ilə söhbətimizə beləcə körpü qoyduq...

Yurddan uzaq düşdü, həyatın hər üzünü gördü

Güləlinin atası Həmzə yeddi yaşda iken onun atası Murtuza Ərdəbil şəhəri yaxınlığında bir kənddə xəstələnib vəfat edir. Doğmaları Murtuzanın nəşini gətirmək üçün Ərdəbilə yollanırlar. Onlara deyirlər ki, Mur-



tuzanı müsəlman qaydalarına uyğun dəfn etmiş. Məsələ həmin gününə qədər bu torpaqda uyusun. Mistan qaydan doğmaları Murtuzanın hörmətlə dəfn edildiyini bildirdilər. Kənddə məclis keçirir, onun ruhuna Quran tapşır, ehsan verirlər.

Həmzə kişinin orta təhsili olmasa da, onun bacarığında, kənddə hörmətinə, təşkilatçılığında görə onu 1932-ci ildə Mistan kənd kolxoz sədri təyin edirlər. Kəndin tərəqqisi, vətəndaşların yaşaması üçün var gücü ilə çalışır.

1939-cu ildə Həmzə və ailəsi

Bakıya köçür. Qardaşı Nureli ilə Bül-bülədə məktəbə getmək istəyirlər. Yaşı az olduğu üçün Güləlinin oxumağına razı olmasalarda, Nurelini məktəbə götürürlər.

Artıq müharibə başlanmışdı. Alman tayyərələri Bakı səmasında da görünürdülər. Anası Ağnaz, bacısı Gülarə, qardaşları Nobətali və Nureli Mistanə qayıtmalı olurlar. Həmzə ata isə Bakıda qalıb işləməyə qərar verir. Yaşı çox, ailəsi böyük olduğu üçün onu müharibəyə aparmırlar. Başpaçaqlar döyüşən cəbhəyə səfərbər edildiyi üçün işçi qüvvəsinə böyük ehtiyac vardı. Həmzə var gücü ilə işləyir, qələbə naminə yorulmaq bilmirdi.

Anası Ağnaz dərzisi idi, ailəni o saxlamaq üçün çox narahat idi. Güləli beşinci sinfi hələ bitirməmişdi. Çətin günləri didərginlik həyatı əvəz etdi. 1953-cü ildə Zuvand ərazisində

maşına yüklədilər. Beləliklə də olan-qalan ev eşyaları ilə birlikdə Mistan kəndindən xeyli aralıda, Xəzərin qoynuna sığındılar. Həmzə əməliyyat olunmuşdu, Nureli isə institutda oxuyurdu. Dolanışığı çox çətin idi. Nureli Bakının rəhbəri Mircəfər Bağirova ərizə yazdı, şikayətində tələblərini tam əsaslandırdı. Şikayət ərizəsi dərhal araşdırıldı, müvafiq göstəriş verildi. Həmzə kişi "Bakı fəhləsi" zavodunda işlə təmin edildi, Nureliyə yataxanada qalmağa yer verildi.

Güləli Hüseynov əmək fəaliyyətini sonrakı 22 ildə "Bakielektrikavtomat" zavodunda fəhlə işləyib. Məndənlər üçün yüksək gərginlikli elektrik avadanlıqlar istehsalçısı olub. İndi o, dünyanın enerji xəritəsini dəyişən Avropanı etibarlı və təhlükəsiz karbohidratlarla təmin edən Azərbaycanın uğurlarına çox sevinir.

danışmağı Güləli kişidən xahiş etdim. O, sanki 60-cı illərə baş vurdu, yaddaşını varaqladı və dedi:

- O vaxtlar mən "Bakı fəhləsi" zavodunda işləyirdim. Hənc kommunist, zərbəçi əmək ustası, sözübütbüt, alnıağq adam kimi Sov. İKP Mərkəzi Komitəsinin dekabr 1963-cü il plenumunda iştirak etmək üçün Moskvaya yola düşdüm. Plenum möhtəşəm Georgiyevsk zalında keçirildi, mühüm məsələlər müzakirə olundu. Burada kimlər yoxdu. Bizə yuxu kimi görünən rəhbərlər, əmək qəhrəmanları ilə görüşdük. S. M. Budyonni, K. Y. Vorosilovla şəkil çəkdirmək istədik. Fotoqraf ləngimədən şəklimizi çəkdi.

Şəhəri gün N. S. Xruşşov bizimlə birlikdə şəkil çəkirdi. Plenum iştirakçıları ilə səməmi görüşdü. Söhbət etdi, zarafatlarından qalmaqda. Moskvanın bir sıra qəzetləri şəklimizi çap elədi, çıxışlarımızı dərc etdi. Heyif ki, onların nüsxələri mənə qalmayıb. Ancaq o günləri yaxşı xatırlayıram...

Dostlara sədaqətli dost

Təkcə özləri üçün deyil, yaxınları, el-oba, vətən, millət üçün yaşayınlar əsil insanlardır. Əsil insan etibarlı, vəsədaqətli dost, ucalıqca çatmaq üçün bir ömrü yaşamasınlar. Güləli kişinin ən böyük var-dövləti mehri qədirlən, etibarlı dost qazanması, təmənnaşız yaxşılıqlarıdır. Dostlar onun ömrünün bəzədirdi.

Üray geniş, amalı pak, insansevər, imanı kamil, sadə və təvəzökər, halal zəhmətin qədrini bilən insandır. Güləli kişi. Mistanın sevimlisi. Onun varı da, sərvəti də, şöhrəti də həyatda qazandıqı dostlarıdır. Hər bir dostu onunla dost olmağına çox sevinir, sağlığına, müdriyyətinə, mənəvi zənginliyinə inanır. Güləli kişi dostlarını həmişə birliyə, müdriyyətlə, təmənnaşız kömək etməyə, xeyirxahlığa, ucalığa, gəncliyinə qocalığı yer ayırmıyca, mehri insanlara xas yaşamağa çağırır. Bu çağırış illərdən gələn çağırışdır.

Güləli kişi Kərbəlayıdır, namaz qılır, məsciddə ibadət edir, dini söhbətləri dinləyir. O deyir ki, etiqad insan ömrünün işıqlandırmanı mayakdır. Bu mayak söndüscə insanın ömrü gəmisini təlatümlü dənizdə qorq olar... Nə yaxşı ki, Kərbəlayi Güləlinin ömrü gəmisini bu mayakın işığında yol gedir...

İdris Şükürli

Bir şəklin tarixi

Həmsöhbətim Güləli Hüseynov mənə bir şəkil göstərdi. Böyüdülmüş və qalın kartona yapışdırılmış şəkil altında yazılıb: " Sov. İKP MK-nin dekabr plenumunun bir qrup iştirakçısı. 9-14 dekabr 1963-cü il, Moskvaya. Əmək fəhləsi. Əmək qəhrəmanı və marşal S. M. Budyonni və K. Y. Vorosilovla oturmuşlar. Maraqlı mənə götürdü. Plenum və nəhəng şəxsiyyətlər barədə

Lerikdən yazarkən təhrifə yol verməyin

Lerik haqqında yazılanları oxumaq, oxuduqlarını saf-gürük etmək, bildiklərimə Azərbaycan kodeksində yaşamaq bir yazarkən maraqlı da, daimi dəxildir. Bu mənada "Dodo" qəzetində dərc olunmuş "Lerik təbiətin harmoniyası" məqaləsində münasibət bildirməyi borcum hesab edir. Həmin qəzetin üç sayında yer almış bu yazının müəllifi Azərbaycan MEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun "Tibbi coğrafiya" şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Solmaz İsaqdir. Biz onu şəxsən tanımırıq. Sadəcə yuxarıda adı çəkilən məqalədə qeyd olunmuş bəzi fikirlərə əlaqədar münasibətimizi bildiririk. Onu da qeyd edək ki, bəzi xırdaçılıqlara varamadın hər neçə iradlarımızı bildirməklə kifayətlənirik.

Öncə qeyd edək ki, həmin yazının sərlövəsi qüsurudur və düzgün seçilməyib. "Lerik təbiətin harmoniyası" sərlövəsində "hormoniya" yox "harmoniya" yazılmalıdır. "Lerik" sözü-

den sonra qoşa nöqtə qoyulmalıydı. Adətən də harmoniya dedikdə təbiətin harmoniyası, müsiqədə harmoniya və s. başa düşürük. "Harmoniya" sözü "həməhəng" sözünü ehtiva edir. Alimin təqdim etdiyi yazı hesabət xarakterlidir, köhnə rəqəmlər var, qeyri-dəqiqliyə yol verilməmişdir. "Lerik" sözünün izahı dadıgün deyil.

Lerikin ərazisində fransız arxeoloqlar ötən əsrlərdə kortəbii qazıntı işləri aparmış, onların arxeoloji-kəşfiyyat xarakterli fəaliyyəti talançılıq xarakterində dəşmişdir. Məqalədə qeyd olunan "K. Saffər və qardaşı Heri ifadəsi kökündən düzgün deyil. Heri Jak de Morqanın qardaşdır.

Azərbaycanın ərazisi maddi-mənəviyyət abidələri ilə zəngindir. Onların bir qismi də Lerik rayonunun ərazisində, əsasən dağlarda "məskunlaşmışdır". Bu abidələr hələ tam şəkildə araşdırılmamışdır. Ancaq mühüm bir yenilik nəzərdən qaçırılmamalıdır. AMEA Azərbaycan Etnoqrafiya İnstitutunun Daş dövrü arxeoloji şö-

bəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovan uzunmüddətli və gərgin axtarışın nəticəsində ilk dəfə olaraq Zuvandçay mağarasında aparıldığı arxeoloji qazıntıların nəticəsində aşkar edilmiş maddi-mənəviyyət qalıqların əsasında Zuvandçay mağara-düşərgəsinə ibtidai insanların 130 min il bundan əvvəl məskunlaşması, yaşayış sahəsinə görə yeni qeydə alınmış Zuvandçay mağarasını Azərbaycanın Qarabəg ərazisində qeydə alınmış Azx paleolitik düşərgəsinin sonrakı ikinci paleolitik düşərgəsi hesab etmək olar.

Solmaz xanım noyabr 2018-ci tarixli "Doda" qəzetində birinci məqaləsində Lerik rayonunun ərazisində "Oğlan qalası" və "Qız qalası" adları ilə məşhur olan qalaların söhbət açır. Hər iki qala barədə elmi məqalə yazılmış, əfsanələr qələmə alınmışdır. Hər iki qala təbiət abidəsidir, sadəcə insanlar onlardan müdafiə məqsədi ilə istifadə etmişlər. Mən hər iki qalada dəfələrlə olmuşam, tikinti

elementləri ilə tanış olmuşam. Müəllif yazır: "Qalaların bürcləri orijinal arxitektura quruluşuna malikdir". Mən isə deyirəm: "Bu qalalarda burc deyilən şey yoxdur. Belə düşüncəmi ki, yeganə müəllif xanım hansısa bir naşinin dediklərini qələmə alıb.

Müəllif qəzetin dekabr (2018) sayında yollardan söz açıb yazır: "... Ümumiyyətlə, burdakı mövcud vəziyyət burda yolun qalmadığının mümkün olmamasıdır". Anlaşılır ki, xanım nə demək istəyir. Keçmişdən bu günədək Lerik yolları olub və bu gün köhnə yollar müasir yollarla əvəz edilmişdir. Artıq Prezident İlham Əliyevin sərəncamı ilə Lerik bütün əsas ərazilərinə yeni asfalt yol çəkilib. Hazırda yol tikintisi davam edir. Yazıda yol barədə deyilənlər başa düşüldü deyil.

Ən kobud səhv "Dodo"nun yanvar 2019-cu il tarixli sayında qeyd edilmişdir. Alim xanım Solmaz İsaq yazır ki, "Lerik" şəhərində uzun illərdi ki, xalçılıq sexi fəaliyyət göstərir. Bu-

rada milli ornamentli, müxtəlif çeşidli xalçalar toxunur. Rayonun Pirasora, Bləband və Noda kəndlərində də xalçılıq sənəti mövcuddur".

Biz də çox istərdik ki, belə olsun. Lakin 20 ildən çoxdur ki, Lerikdəki xalçılıq sexi və bu sənətin kəndlərdəki filialları fəaliyyət göstərmir. Əgər məqalədə qeyd olunanlar doğru olsaydı, bu 300-ə qədər qız-gəlinin, texniki işçilərin işlə təmin edilməsi demək olardı. Təəssüf ki...

Hörmətli baş redaktor!

Bu yazını hazırlayarkən qəzetinizin üç sayında Solmaz İsaqın dərc edilmiş "Lerik təbiətin harmoniyası" məqalələrində buraxılmış səhifələrin hamısında söz açmaqda. Çox istərdik ki, səhvlərə yol verilməsin. Bəzi səhvlərə yol vermək qəbəhətdir və gələcəkdə belə yazılar dərc edilənlər alimlərin, mütəxəssislərin rəyi alınmalıdır.

İdris Şükürli

Əks-səda

Qaraçöhrə, üzün ağ olsun, ağac!

Mən Bradi kəndində yaşayıram. Kəndimdən uca dağlara qalxıb Alçalıq adlanan yaylağa qalxmışam. Çölçəmən, sıldırım qayalar, bəreketli torpaqlar, uca zirvələri, təbiətin yaşıl donlu libası-zümrüd meşələri seyr etdikcə ürəyim qanadlıb. Sanki şəhəri bir aləm mənə öz qoynuna alıb, ov-sunlayıb.

Mən iyirmi ildən çoxdur "Lerik" qəzetində müxtəlif mövzulu və çeşidli yazılarım dərc edilməsi ilə məşğulam. Tərif də yazmışam, tərif də. Tənqidi yazılarda daha çox yerli əhəmiyyətli problemlərin həll edilməsinə çalışmışam. Mən qəzetdə hansısa bir nöqsandan yazanda kiminsə xətrinə dəyər deyir, düşünməmişəm. Sadəcə istəmişəm ki, mövcud olan problem öz müsbət həllini tapsın. Yollardan çox yazmışam. İstəmişəm ki, əhli kələkötür, narahat yollarla yox, müasir görkəmli, rahat olan yollarla hərəkət etsin. Sosial-iqtisadi inkişaf, tikinti və quruculuq işləri sürətlənsin, əhalinin rifah halı yüksəlsin.

15 mart 2019-cu il tarixli "Lerik" qəzetini nəzərdən keçirirdim. Üçüncü səhifədə "Aktual mövzu" rubrikası altında dərc olunan "Qaraçöhrənin (lat.taux baccata) ağ günləri" yazısı nəzərdiq-

məqaləni dörd yarımsərlövə ilə oxuculara təqdim edir. "Qaraçöhrəni dövrümüzdə kimi yaşadan nədir?" sualına cavab verir, dünyaya və Azərbaycanda qaraçöhrənin yayılmasına diqqət yönəldir. Müəllif göstərir ki, Hamarat kəndi yaxınlığında, Sañqadabulaq çayının sol sahilində qayalar sığınmış qaraçöhrə meşəliyi təmiz ağaclıq halında bitən yeganə meşə sahəsi hesab olunur.

"Səlahiyyət sahibləri, sözümlə sizədir" yanmbaşığı altında iradlar və tənqidi fikirlər yer almışdır. Mən də, ərazimizin təbiətsevər adamları da dünyada kəsilməsi qadağan edilən nadir qaraçöhrə meşəliyinin lazımı qaydada qorunmasını istəyirik.

Məşəliyin kənarında dövlət tərəfindən mühafizə edilməsini göstərən lövhələr vurmaq, qaraçöhrə haqqında məlumatlar yazmaq, ağacları mal-qaradan qorumaq üçün hasara almaq, buranı meşəliyə təhkim etmək çox vacibdir. Əgər dünyada nadir sayılan qaraçöhrə sahəsi xarici ölkədə bitsəydi, çoxdan haqqında film çəkilmişdi, turistlərə göstərilmişdi.

Məqalədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi-



qətini cəlb etdi. Birnəfəsə oxuyub "Lerik" qəzetinə yazdığım məktubda öz fikirlərimi oxuculara çatdırmaq lazımdı. Axı, dünyada nadir sayılan qaraçöhrə ağacları barədə mən də heyəcan təbili çalmış, bu meşəliyin qorunmasının vacibliyi barədə məqalələr yazmışdım. Lakin yazdığının əle söz olaraq qalması, bu nadir meşəliyə laqeydlik göstərilməsi ürəyimi ağrıtmışdı.

Adını qeyd elədiyim məqalənin müəllifi, Əməkdar jurnalist İdris Şükürli

Zəfər Əliyev, AJB-nin üzvü



Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərinin və eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərlərinin müraciət edib.



İdarədən verilən məlumatlara görə, cari ilin martın 28-dən aprel ayının 28-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində "Təmiz hava" aylığı keçiriləcək.

Tədbirə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərinin və eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənməklə saz vəziyyətə gətirildikdən

ve xaric olan qazlarının tərkibinin ekoloji təhlükəsiz normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir.

Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş ekoloji təhlükəsiz normalardan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin idarə edilməsi və onların istismarına buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Peşə təhsili vacib məsələdir



Namig Bağirov, Lerik Peşə Məktəbinin direktor müavini

Respublika iqtisadiyyatının inkişaf etdirilməsində peşə təhsili müəssisələrdə hazırlanan ixtisaslı kadrlara ehtiyac duyulmaqdadır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı il 20 aprel tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi" yaradıldı. Agentlik fəaliyyətə başladığından sonra bu sahədə irəliləyiş hiss olunmaqdadır.

Prezidentin qərarı ilə peşə təhsilinin böyük əhəmiyyət daşıdığına vurğulayaraq demiş-

dir ki, peşə hazırlığı fəaliyyət prioritetlərimizə uyğun olaraq aparılmalıdır. Prezidentin 2016-cı ilin 6 dekabr tarixli Fərmanı ilə hazırlanmış "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xərcəri"ndə bir sıra problemlərin həlli nəzərdə tutulub. Bu da onu göstərir ki, ölkə rəhbəri peşə təhsili və təlimi sahəsindəki mühüm vəzifələrin həllinə xüsusi diqqət yetirir. Bütün bunlar başlı sevinçdir, əmək bazasının tələblərinə uyğun müxtəlif çeşidli, bacarıqlı kadrların hazırlanmasına ruhlandırır.

80-ci illərdə peşə məktəblərimizdə daha çox gənc təhsil alırdı. Şingədulən kəndində məktəbin filialı açılmışdı. Burada müxtəlif ixtisaslar öyrədilirdi. Çox təəssüf ki, bu filial bağlandı, Peşə Məktəbinin kadr hazırlığı məhdudlaşdırdı, mövcud texnika sıradan çıxdı. 40-cı illərdə tikilmiş iki binanın əvəzində yenisinin tikilməsi vəd olunsada da, bu günə kimi söz olaraq qaldı, bu günə kimi söz olaraq qaldı, bizim ölümlü torpaq sahəsi ayrılmadı. Bu, şagirdlərin təcrübə qazanmasına, geniş biliklərə yiyələnməsinə, peşə məktəbinin abidələşməsinə, kollektiv üzvlərinin rifahının yaxşılaşmasına səbəb olardı.

Peşə məktəbində indiki xalçaçı, tikici avadanlıqların operatoru, tikici ixtisasları üzrə peşə qrupları fəaliyyət göstərir. Bu Lerik boyda rayon üçün çox azdır. Əgər gələcəkdə məktəbimizdə təravəzçilik, traktorçu, qaynaqçı, rəngsaz, baytar xidmətçisi peşələri üzrə ixtisaslar öyrədilsə, həm gənc ixtisas qazanan, həm



də gəncləri işlə təmin edər, bu peşələrə duyulan ehtiyac aradan qalxar.

Bir məsələni də qeyd edim ki, bəzən gənclər peşə təhsili almağı özlərinin şərəfinə si-gişdirmirlər. Əbəs yerə. Yaxşı peşə ustaları taniyırıq ki, maddi vəziyyəti, heyatda mövqeyi heç də ailə təhsillilərdən əskik deyil. Əksinə, onlara həmişə ehtiyac olub və dünya durduqca olacaqdır. Ona görə də yaxşı peşə hazırlığı hamı tərəfindən diqqət mərkəzinə saxlanmalı, peşə təhsilinə ögey münasibət kökündən

dəyişməlidir.

Respublikamızda Dövlət Peşə Təhsili Mərkəzləri yaradılır. Söz yox ki, hər bir yenilik, xüsusilə də peşə təhsili istiqamətindəki yeniliklər deməyə əsas verir ki, peşə təhsili də inkişaf edir, yeniliklər təhkim edilir. Bəzən inanırıq ki, yaxın gələcəkdə peşə təhsilində kadr hazırlığı müasirləşdiriləcək, mühəndis-pedaqoq heyətinin hazırlığı sürətləndiriləcək, işəgötürənlərin tələbatına uyğun olaraq kadr hazırlığı təmin ediləcək.

Zəbu



Moskvada keçiriləcək Ümumittifaq kənd təsərrüfatı sərgisində Azərbaycan digər eksponatları sırasında bir neçə qeyri-adi formalı ev heyvanları təqdim olunacaqdır.

Söhbət Zəbulardan gedir-bu heyvana SSRİ ərazisində nadir hallarda rast gəlinir. Xaricdən Zəbu inəyi xatırladı və ya gilekli kəli.

Azərbaycanda, Lənkəranda, Astarada, Zuvandda, Vergədə yayılmışdır, onlar əsasən iş heyvanı kimi xidmət edir. Zəbu-inəklərin həcmi 112 sm-ə, diri çəkisi 12-14 quda qatır. Zəbu-küzlər həcindən artıq böyükdür. Gileklərin ölçüsü heyvanlarda 12-14 sm müddətində və 30 sm uzunluqdadır. Dağ şəraitində daşı və hər cür gilli

yolda Zəbu əvəzilməzdir.

Zəbu müstəsna qulluğa ehtiyacı olmayan heyvandır. Zəbu inəyinin südü çox yağıdır. "Yeni Askanıya" qorugunda bir müddət əvvəl Zəbulardan qanışıq alınmışdır. Alınmış hibridlərin-Zəbu ilə adi qırmızı iribuznuzul cins heyvanları məhsuldarlıqda pis göstərici verir. Bu heyvanların çəkisi 3 yaşında 370 kiloqrama çatır. Süd sağımı ildə 3 min litr, 5 faiz yarım yağılılıq faizi ilə.

Azərbaycanda kəlif olunan təcrübələr davam etdiriləcək. Azərbaycanın Narimanov rayonundakı zona heyvandarlıq stansiyası tərəfindən "Yeni Askanıya" dan 50 baş belə hibridlər alınmışdır, Zəbu ilə cinsin cütləşməsi təcrübəsi həyata keçiriləcəkdir.

P. S. 70-ci illərdə Kubadan Lerikə 120 baş Zəbu cinsli heyvan gətirilmiş, sayı bir neçə dəfə artırılmışdır. "Sosialist Kubası" sovxozunda heyvandarlıq kompleksi yaradılmış, burada Ümumittifaq müsəviresi keçirilmişdir. Təəssüf ki, həmin təsərrüfat ləğv edilmiş, Zəbular hara gəlmişdir. Əgər təsərrüfat qalsaydı, Taliş zonasının, Lerikin Zəbuları-lyı hürğəcinə malik bu nadir heyvanların nəslini kəsilməz, çıx deyirdi düşünmək lazımdır. Bu heyvanların nəslini kəsilməsin.

Nəsimi-650

Poeziya günəşi-İmadəddin Nəsimi



Nəsimi poeziya ilə bir günəşdir ki, mənəvi dünyaya nur, işıq səli axdır. Sanki qapanan gözləri, yatmış beyinləri ayıldır. Həyat, təbiət ilə bil dahi Nəsiminin söz nümunəsinin siması-

dan daha da vəcdə gəlir. Şairin ölməz hikmət dolu misraları Nəsiminin kim olduğunu göstərir.

Nəsiminin əsərləri başəri dəyərlərin fəvqündə durur. Nəsimini oxuduqca keçmişimiz gözümüzün önündə canlanır, bu günümüzü duyuruq, sabahımızı düşünürük. İlahi eşq, məhəbbət İmadəddin Nəsiminin qəzəllərinin ana xəttini təşkil edir.

İlahi sevgi Nəsimi əşasına xasdır. Uca Tanrının bəşər övladına bəxş etdiyi fitri istedad... Nəsimi yaradıcılığının əsasıdır. Nəsimi kainatı obyektiv gördüyündən həyatı yaradıcılığında olduğu kimi əks etdirib.

Nəsiminin bütün varlığı haqq, ədalət, insanlıq çəmşindən su içib. O bu dahinin bütün varlığını şəffaflandırb. Onun yaradıcılığı haqdan, ədalətdən, başəri dəyərlərdən, söz açıq.

Nəsimidə həyat eşqi daha güclüdür. O, Allah təalanın hikmət adlı xəzinəsindən bəhələndən dahidir, müfəkkirdir, qəlbləri oxuyan sənət fədaşidir.

Yaradıcılığının günəşi yerdən asımına pərvazlanıb. Səmadan yere Nəsimi poeziyası nur, işıq saçır. Yazdıqca bitib-tükənmək bilmir...

Seyran Yadullaoglu

Böyük filosof və məntiq alimi

XVI əsrin böyük filosof və məntiq alimi Məhiyyəddin Talışi 1550-ci ildə Dınc mahalında anadan olmuşdur. Dınc dedikdə Lerik rayonunun bir bölgəsi, ərazisi nəzərdə tutulur.

Məhiyyəddin Talışi Yaxın Şərq ölkələrində təhsil alan müdrik filosof, görkəmli alimlərdən elm və məntiq, qabaqcıl fikirləri mənimsəmiş, dövrünün böyük nüfuzlu malik şəxsiyyəti, "taifa ağsaqqal" qaliblərin ən seçilmiş olan asnaqaranlı Babagil" adlandırılmış Babagilin (əsl adı Nizaməddin Əmirə Şahsevər Gilani Kəşgəri) müridlərindən olmuşdur.

Görkəmli alim "Məşhəriət-talibin" (Tələbələrin proqramları-1588), "Təhrirüteni" (Redakte edənə oyanıran kitab) və "Şərhi isəğuci" adlı məşhur əsərlərini göstərmək olar. Məntiqdən bəhs edən sonuncu əsər Əsirəddin Əbharinin "Şərhi isəğuci" (Kateqoriyalara girişin izahı) adlanır. Əlyazması katib Seyid Əhməd İbn Xan Əhməd tərəfindən hicri 1008-ci (miladi 1629) ildə köçürülmüşdür. 1629-cu ildə vəfat etmiş alimin qəbri şanlı mürşidü Nizaməddin Əmirə Şahsevər Gilaninin, yeni Babagilin qəbri yanında.

"Lerik"

Əhalinin nəzərinə

USM kabineti Sizin xidmətinizdədir

Müasir tipli USM aparatı ilə təcürbəli həkim Aqşin Hüseynov sizə aşağıda göstərilən tibbi müayinələri dəqiqliklə həyata keçirir



Qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat vəzi, uşaqlıq, yumurtalıqlar, qalxanabənzər vəzi, süd vəziləri, limfa düyünləri. Hamiləliyin (dölün müayinəsi, cinsin təyini) Neyrosunuqrafiya (1 yaşa qədər uşaqlarda beyin müayinəsi) Timus vəzi.

LOGIQ C5 yeni nəsil USM aparatı konveks, düzətli və vaginal göstəricilərlə təchiz olunmuşdur. Bu göstəricilər vasitəsilə orqanların rəngi və energetik doppeleroqrafiyasını həyata keçirmək mümkündür.

Qaraciyər xəstəlikləri, öd daşı, böyrək daşları, düyünlü və diffuz zobun təyini süd vəzi adenomaları, kistoz törəmələri və şiş xəstəliklərinin müayinəsi yüksək dəqiqliklə həyata keçirilir.

Ana bətnində dölün həyat göstəricilərini (ürək vurğuları və hərəkətliyi), müxtəlif qüsurları, təxmini doğum tarixini və s. təyin etmək üçün LOGIQ C5 aparatı qarşınızda böyük imkanlar açıq.

Uşaqlığın strukturunda yerləşməsindən asılı olmayaraq fibroma və miomalarnı, yumurtalıqlarda kistaların və s. təyini təkce abdominal deyil, eyni zamanda transvaginal yolla mümkündür.

Həkim Aqşin Hüseynova vaxtında mürciət edin, yeni nəsil USM LOGIQ C5 aparatı vasitəsilə yüksək ixtisaslı tibbi müayinə alın, sağlamlığınızı vaxtında bərpa edin, uzun və xoşbəxt ömür sürün.

Əlaqə telefonu: (050) 645-54-82

və danışdığımız Rizvan Eyvazov. Mən rabitə işini dərindən bilən və sevdən, rabitə-təlefon xidmətlərində böyük əməyi olan və qızıl əllərinin nəticəsində dünyaya çıxışını təmin edən Lerik Telekommunikasiya Qovşağının Lerik sahə rəisi Rizvan Eyvazovun şərafi əməyinə, çəkdiyi zəhmətinə həsr etdiyim şeirimlə məqaləmi yekunlaşdıraram.

A dağlar oğlu

Heç qorxusu yoxdur payızda, qışda, Hər kəs arxayındır, qopsa da tufan. Ayıqdır Lerikdə rabitəçilər, Sayılır hər biri igid, qəhrəman, Onlardan biri də adlanır Rizvan.

Səhər təzdən günəş gülümsəyəndə, Min naz ilə aləm nura boyanır. Gecə iş başından qayıdan Rizvan Yəne günəşlə bir təzdən oyanır, Səhər təzdən iş başında dayanır.

Yayın istisində, qarda, çovğunda, Göstərir hər zaman böyük cəsəret. Əl-ayaq dónsa da çəkilmir geri, Rabitədə vardır onun xidməti, El də bilir çoxdur onun hörməti.

Dağlardan ucalan a dağlar oğlu, Hünərinə alqış, özünə alqış! Vicdan saflığındır haqqın öz yolu, Elə o vicdanla işində çalış, Dünyanı işinlə göz qarış-qarış.

Hacıbaba Dəmirçizadə

Elcan Məmiyev

Yaz yağışı

Yağır yaz yağışı, torpaq islanı. Sanki unutturur hər dərdi, qəmi. Qemli üreyimdə dərd alovlanır, Bu yağış olmuşdur könül həmdəmi.

Yəne açıq hava, yağan bu yağış. Üreyimə təskinlik hopduracaqdır. Sanki düşən damcı bu üreyimə, Hər arzu-istəyi dolduracaqdır!

Yağ, ey yaz yağışı, yağı vətənimdə, Qoy tərəvətlənsin Azərbaycanım. Zəfər bayramına qovuşdur bizi, Ağndan-acıdan sovuşsun canım.

Yağ, ey yaz yağışı, doğma yerindir, Yağ, öz vətənimdə istək sənindir. Elcan vətən oğlu vətən sənindir, Sən də övladın Azərbaycanım.

"Bölgələrdən Bölgələrə" Yaradıcılıq Festivalı keçirilir



BÖLGƏLƏRDƏN BÖLGƏLƏRƏ YARADICILIQ FESTİVALI

"Bölgələrdən Bölgələrə" Yaradıcılıq Festivalı respublikamızın 16 regional mədəniyyət idarəsinin əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək. Festival Azərbaycanın bütün regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlığı irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq. Eyni zamanda bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə zəmin olacaq. İki hissədən ibarət olan "Bölgələrdən Bölgələrə" Yaradıcılıq Festivalının birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert proqramına həsr ediləcək. Sərgidə festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irisini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirilər və digər əşyaları sərgilənəcək. Bundan başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq. Konsert proqramında isə musiqçilər, rəqs qrupları, folklor kollektivləri, qiraət ustalarının çıxışları yer alacaq.

"Bölgələrdən Bölgələrə" Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, keçirilir. Yaradıcılıq festivalı iki ay davam edəcək. Artıq festivala Gəncədə start verilməlidir. Daha sonra festivala Ağstafa, aprelde Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, may ayında isə Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxı şəhəri ev sahibliyi edəcəkdir.

Təbrik edirik!

Əzizimiz Renat! Səni 10 yaşın münasibətilə təbrik edir, səne möhkəm cansağlığı, xoşbəxtlik, təhsildə və həyatda uğurlar arzulayırıq.

Renat, Allah səni qorusun.

Atan Müqəddəs və ailə üzvləri.



"Lerik" də oxuyun:

- *Böyükəğa Mirsalayev niyə güllələndi?*
- *Bir daha Qaraçöhrə haqqında*
- *Necəsen, Aşiq Əlifəğa Əmioğlu?*

Qrip olanda bu dərmanlardan əsla istifadə etməyin

Türkiyəli loğman Nurten Elkin qrip virusunun 8 saata qədər canlı qaldığını söyləyib. Eurasia Diary "Milliyet"ə istinadən xəbər verir ki, həkim qrip və soyuqdeyməyə qarşı istifadə edilən dərmanlardan danışıb.

Nurten Elkin bildirib ki, hərarət, halsızlıq, boğaz ağrısı, öskürək, burun axıntısı, burun tıxanması, baş ağrısı, əzələ və oynaq ağrıları qripin ən six görülməli əlamətləridir: "Bu şikayətlər adətən 7 gün davam edir, sağalma müddəti 1-2 həftəyə qədər uzana bilər. Yoluxma öskürək və səhəbt əsasən damcılardan ətrafa yayılması və sağlam insanlarla onları tənəffüs qəbul etməsi nəticəsində baş verir. Öpüşmək, əl vermək, bir mētdən çox yaxın təmas da xəstəliyin mühüm yoluxma yollarından biridir. Virus qapı çəftəsi, masa, stəkan kimi səthlərdə 2-8 saat canlı qala bilər".

Loğman qrip və soyuqdeymə əlamətlərinin fərqli olduğunu bildirib: "Qripdə, öskürək, halsızlıq olur, hərarət 38 dərəcədən yuxarıdır, baş ağrısı kəskin, burun axıntısı, öskürək və boğaz ağrısı daha azdır. Soyuqdeymədə isə xəstəlik təcridən başlayır, burun axıntısı, öskürək və boğaz ağrısı şiddətlidir. Halsızlıq, baş ağrısı və öskürək daha az görülən əlamətlərdəndir".

O, xəstəliyin risk qruplarının fərqli olduğunu dilə gətirib: "Xəstəlik uşaqlıqdan yaşlılığa qədər bütün yaş qruplarına təsir edir. Amma bəzi insanlar xəstəliyi daha ağır keçirə bilər. Bu risk qruplarına: 65 yaş və daha yuxarı yaş, 2 yaşdan aşağı şəxslər, uzun müddət aspirin istifadə etməli olanlar, şəkər xəstəliyi, o cümlədən hər hansı bir metabolik xəstəliyi olanlar, astma, o cümlədən xroniki tənəffüs yolu xəstəliyi olanlar, xroniki böyrək xəstəliyi olanlar, xroniki ürək və damar xəstəliyi olanlar, immunitet sistemi zəif olanlar, xərəng xəstələri, immunsupresif dərman istifadə edənələr, həddindən artıq çəkili olanlar daxildir".

Nurten Elkin əlavə edib ki, xəstəlikdən qorunmağın ən effektiv yolunu hər il peyvənd etməkdir: "Qrip peyvəndləri effektivdir və bütün dünyada 60 ildən çoxdur ki, istifadə edilir. Dünya Səhiyyə Təşkilatı hər il virus dəyişikliklərini təqib edərək peyvənd üçün yeni tərkiblər hazırlayır. Bu səbəbdən hər il qrip vaxsınlarının tərkibi Dünya Səhiyyə Təşkilatının təklifi nəzərə alınaraq hazırlanır. Qrip peyvəndi qrip

Etibar Həşimov, Respublikanın əməkdar həkimi, baş pediatr



Baş ağrısını iki dəqiqəyə kəsən — iki möcüzəvi üsul

Baş ağrısı bezən bütün günümüzü məhv edə bilər. Yuxusuz, əsəbi, stresslə dolu bir gündə kefinizi pozan bir şey olanda baş ağrısı başlayır. Bu zaman sizin köməyinizə çatacaq iki üsul var. Bir stəkan limon suyu götürün. İki çay qaşığı duz əlavə edin və qarışdırın. Sonra isə böyük bir kassaya normal su tökün və məhlulu



üzünə əlavə edin. Yenidən qarışdırın və süzgedən keçirin. Dadı yaxşı olmasa da, bunu içdikdən sonra həm başınızın ağrısı keçəcək, həm də özünüzü yaxşı hiss edəcəksiniz. İkinci üsul isə limon aromaterapiyasıdır. Yarım limonu əlinizdə ovuşdurub əzin. Əzdikdən sonra bunu üzünüze və alınıza sürün. Çox qısa müddət sonra baş ağrısı keçəcək.

Allah rəhmət ələsin!

İdris Şükürlü Sadiq Gözəlova əzizi Məhəmmədəli kişinin vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.



Xureyman Ramazan oğlu

Toxunma

Qəlbimə toxunma ulu dünyada, Ulu yaradanın pərvanəsiyəm. Həyatı sevirəm, ona bağliyam, Atamın, anamın nişanəsiyəm.

Həyatda yaşayıb ilham da aldım. Məna sataşanı çətinə saldım. Ulu yaradandan dəstək də aldım, Haqqın, ədalətin divanəsiyəm.

Kim mənə daş atdı, başına düşdü, Əsəbi oynadı, başı da şişdi. Ağlın itirək həyatdan itdi, Təbiətə vurğunam, ele bağliyam.

Həyatda sevinin həvəsi gəlsin, Yaxın qohumların nəfəsi gəlsin. Nəvəmi çox sevib ona bağliyam, Bu gözəl dünyanın divanəsiyəm.

Çalışıram ilişməyim bir kəsə, Kimsə öz başına deyir şikəstə. Kimsəni sevsəm bir boyu bəstə, Bu gözəl dünyanın divanəsiyəm.

Həyatı sevirəm, ona bağliyam, Kədərım ağırdir, ürək dağılıyam. Qəm karvanım asta-asta yol gedir, Xəyala dalmağın, divanəsiyəm.

Təbiət üzümə baxaraq gülür, Kimsə gözümdeki yaşları silir. Dərdi olmayanlar kölgədə gülür, Vüqarlı insana, ele bağliyam.

Xureymanam, küskün olub ağlıram, Şənlidə olsam da, yas da saxlıram. Övladımə həmişə bel bağlıram, Bu ulu dünyanın nişanəsiyəm.



Şəker Həsərat

Xoş bahar gəlir

Yəne dağ bəzənir, çöl də bəzənir, Yaşıl paltarını hər yan geyinir. Çiçək də sevinir, gül də sevinir, Yəne bizim ele xoş bahar gəlir.

Dağlarda lələlər, düzlərdə güllər, Çaylarda sular, dərələrdə sellər, Oynayıb öz avazında deyirlər, Yəne bizim ele xoş bahar gəlir.

Quşlar yuva qurur hərə bir yerdə, Sərçə civildəyir bağda, həyatda, Sağsağanlar çör-çöp yığır hər yerdə, Yəne bizim ele xoş bahar gəlir.

Çiçəklər açılır, an sevinir, Dovşanlar da ora-bura qaçşır, Meşə paltarını yaşıl geyinir, Yəne bizim ele xoş bahar gəlir.

Dünya

(ixtisarla)

Az-çox da olsa, cümlə-cəhanı gəzdim, Firəndi, Həbəşi, böyük İrani. Çox qiymətdən düşüb insanın qanı, Bu miskin hallara göz yuman dünya.

Zəmanə dəyişib, qalmayıb inam, Kiçik də böyüyə verməyir salam, Arasam bunları mən dəli ollam, Təskinlik tapmaqçün söz varmı, dünya.

Həyatı baş-ayaq görüb qananlar, Dördnalə çapıb at oynadanlar, Azıb ədaləti, haqqı dananlar, Bir yolluq yoluna qoyaydın, dünya.

Kiminin əvvəli, kiminin sonu, Sabah nə olacaq, bilmirsən onu, Ancaq ağıllılar dəyişmir donu, Bu sirri heç kimə açmayır dünya.

Təsisçilər:

Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin redaksiyası
H/A:AZ05A11B33080019447400220174
VOEN:6300050071

Lisensiyası № V 280
İndeks 96935

Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:

Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-81

Qəzet "Son Dakika" MMS

mətbəəsində hazır diapozitivlərdən
çap olunmuşdur.
Tiraj: 500
Sifariş: 241



Redaktor
İdris ŞÜKÜRLÜ